

KIVDF
www.kivdf.gov.az

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan ictimai-siyasi və mədəni şərait incasətin digər sahələrində ol-duğu kimi, milli kinomuzun, xüsusiəl bədii kinonun formallaşmasına geniş im-kan yaratdı. Yazıçı İbrahim bay Musabə-yovun "Neft ve milyonlar səltənatində" povesti əsasında 1915-ci ildə iki seriyali eyni adlı bədii film yaradıldı. Filmin sse-nari müəllifi A.Panova- Potyomkina idi. 1916-ci ildə isə bəstəkar Üzeyir Hacıbey-linin eyni adlı operettası əsasında "Arşın mal alan" kinokomediyası çəkildi. Bu fil-min də ssenarisini A.Panova-Potyomkina yazmışdır.

Ümumiyyətlə, o dövrə və XX ərin 20-ci il-lərində Azərbaycan kinosunda milli ssenarist problemi keşkin şəkildə mövcud idi. Həmin vax-tlarda filmlerin yaradılmasında ssenaristlərdən N.Breslav-Lurye ("Qız qalası"), A.Litvinov ("Mə-dənci-neftçi istirahətə və müalicəde", "Əvəz-evəzə", "Müxtəlif sahillerdə"), P.Blyaxin ("Bis-millah"), L.Mur, A.Bixovski ("Gilan qızı"), P.Fol-yan, A.Beknazarov ("Vulkan üzərində ev"), B.Askrov ("Qızıl kol"), İ.Savçenko, L.Perelman, A.Makovski ("Nikita Ivanoviç və sosializm"), A.Yan ("Direktiv banı"), A.Rjeşibov, N.Senge-laya ("26 komissar"), K.Mints ("Mavi dənizin sa-hilində") və digərləri iştirak ediblər.

Siyahiya diqqət yetirəndə aydın görmək olar ki, bu filmlərin böyük əksəriyyəti bədii cə-hətəndən çox zəif olması ilə yanaşı, onların Azərbaycan kinosu ilə de heç bir əlaqəsi yoxdur. Azərbaycan kinosu üçün ssenarı yazarlarının ha-misinin əcnəbi olduqlarını görən Cəfər Cabbarlı bu vəziyyətlə heç cürə barışa bilməzdi. Ona görə də o, bu sahədə olan çatışmazlığı və özünün nigarənciliğini "Azərkino hərə gedir?" məqalə-sindən belə bildirmişdi: "Məsələ burasındadır ki, "Azərkino" yerli qüvvələrdən ssenarı hazırlamaq üzərində işləmər və yalnız dəvət olunanlara ümidi bağlayır, onlar isə yerli heyatla tanış olmadıqla-rından türk kişi və ya qadını haqqında hər cür uydurmalar yazırlar, sonra da ssenarini oxuyan elə türk buna etiraz edir və hər şey alt-üst olur".

Göründüyü kimi, Azərbaycan kinosu yaran-diği gündən tə 1928-ci ilin ikinci yarısına kimi çəkilən bütün bədii və sənədli filmlərin ssenarı-lərini gəlmə dramaturqlar, yazıçılar yazıb. Bizim öz kinodramaturqlarımız isə o vaxtlar yox idi.

Bunu gözəl başa düşən Cəfər Cabbarlı kino-muz üçün ssenariler yazaraq, Azərbaycan kino tarixinə ilk milli kinodramaturq kimi daxil olub.

C.Cabbarlı tərəfindən beş bədii filmin ssenarisi və bir əhatəli liberetto yazılıb. Bunlardan üçü - "Hacı Qara" ("Sona"), "Sevil" və "Almaz" ekranlaşdırılıb. "1905-ci ildə" və "Yaşar" ssenarileri və "Ölüler" liberettosu isə ar-xividə saxlanılır.

C.Cabbarlı tekce əla ssenarist deyil, həm də yaxşı rejissor id. Bu xosbəxt uy-ğunluq onun işlerində eyani şəkildə özü-nü göstərib. Onun ssenariləri dinamikli və dövrün kino sənəti üçün xarakterik olan cəhətləri ilə fərqlənir.

Yazıcı İmrən Qasimov dramaturqun rejissorluq fəaliyyəti ilə bağlı yazıb: "Cəfər Cabbarlı "1905-ci ildə" pyesinin ssenarisi yazmışdır. Bu ssenarini o, özü çəkməli idi. Lakin bəzi texniki səbəblərə görə, bu əserin quruluşu baş tutmadı. C.Cabbarlı qısa bir fasilədən sonra məş-hur "Almaz" pyesinin ekranlaşdırılması üzərində işə başladı..."

O, "Almaz" ssenarisi nə üçün yaz-dım" məqaləsində nəyə görə bu pyesin ekran variantını qələmə almaq istədiyini açıqlayıb. Məqaləde deyilir ki, pedaqoji texnikumu, di-ger tədris müəssisələrini bitiren genclər çox vaxt rayonlara, kəndlərə getmədən boyun qaçırırlar. Buna kiminin valideynləri, kiminin adaxlısı icaze vermir. Kimi de sadəcə olaraq qorxaqlıq edir.

Dramaturq bununla əlaqədar Azərbaycan Xalq Komissarlığına gedir, burada qəriba bir ha-disinə şahidi olur. Belə ki, 1931-1932-ci tədris ilini başa vurmuş bir ziyanlı qız kənde işləməye gedir, orada cahil bir kənd soveti katibi qızın namusunu ləkələyir. Neticədə qız özünə qəsd edir...

80 yaşlı "Almaz" Və ya dövrün yetişdirdiyi qəhrəman

Məqalədə bütün bu məsələlər şərh olunur, müəllif gənc qızları ayıq-sayıq olmağa, bu cür iy-rənc hadisələre qarşı mübarizə aparmağa çağırır. Sənətşunas N.Sadixov "Azərbaycan bədii kinosu" kitabında yazır: "Bəlkə elə buna görədir ki, pyesdə Yaxşının namusuna tecavüz edən meçhul Molla Sübhanın əvəzində kənd şurasının katibi Şərifli göstərir".

Hələ Cəfər Cabbarlinin sağlığında "Almaz" filminin çəkilişlərinə hazırlıq işləri 1934-cü il iyunun 25-de başlanmışdı. Lakin dramaturqun vəfatından sonra filmin çəkilişləri quruluşçu rejissorlardan Ağarza Quliyev və Qriqori Braginskiyə tapşırıldı.

Filmین çəkilişi prosesində kinofabrikde 1935-ci il mayın 25-de bədii filmlər şöbəsinin iclası keçirildi. Gündəlikdə bir məsələ dururdur: "Almaz" ssenarisinin rejissor həlli". Protokol üzrə filmin rejissorlarından biri Q.Braginski çıxış etdi:

- Biz bəzi sehnələri yenidən çəkmək istədik. Hələ işə başlamamışdan əvvəl hiss etdik ki, ssenari aşğılaşdırılıb. Biz rejissorların sehvi ondadır ki, ssenariye təqnidə yanaşmamışq. Baş qəhrəmanın etrafında mənfi obrazlar çox, müsbətlər isə azdır. Bəzi aktyorlardan heç də razı deyiləm. Almazla işləmək çox çətindir. Lakin ondan razıyıq.

Dubrovski:

- Film çəkildən ssenari barədə belə danışmaq yaxşı üsul deyil. Ssenari ikiqat yaxşıdır: birincisi, ona görə ki, onu Cabbarlı yazıb, ikincisi ona görə ki, ssenari biz tərefdən lazımi qiymətini alıb. Bu ssenari filmin uğurunun təminatıdır. Mənə, ssenari uğurludur. O, sizin işinizdə təmel daşıdır. Ayri-ayrı sehnələr lap yaxşıdır.

Tomski:

- Bizim rejissorlarımız ssenarinin quluna çəvriləbilər.

Dubrovski:

- Ssenaride kənddə sinfi mübarizənin müayyən tarixi mərhələsi öz eksini təpib. Məsələ heç də onda deyil ki, ssenaride dəyişiklik aparılmalıdır. Sadəcə, materialı düzgün təqdim etmək lazımdır. Onu nəzərə almaq lazımdır ki, yoldaş Braginski dramaturq kimi yoldaş Cabbarlıdan zəifdir. Bu ssenari dramaturji baxımdan teməl daşıdır. Onun əsasında da filmi çəkmək lazımdır. Bu ssenaride əsas olan Almaz obrazıdır. Burada heç bir əsas olmadan ssenaride dəyişiklik aparmaqdan deyil, obrazların traktovkasından, rejissor işinden danişmaq lazımdır.

Almaz sovet həqiqətlərinin müsbət başlanğıcının daşıyıcısıdır. Əger Almaz bütün film boyu həyatsevərliyi özündə qoruyub saxlaya bilər, deməli, o, yubka geymiş "Çapayevdir".

Bundan əvvəlki iclasda Q.Braginski filmin səsli olması məsələsini qaldırmışdı. Qərara alınmış ki, filmin istehsalı dayandırılsın. Filmin səsli olması üçün Moskvadan, baş kino idarəsindən icazə alınsın. Moskvanın bu məsələyə münasib-

alıb, bu kinolentin de səssiz variantını çekərdi. Yəqin ki, "Almaz" ilk müstəqil rejissor işi olduğu üçün Cəfər Cabbarlı risk etmək istəməyib. Arxiv sənədlərindən məlum olur ki, Cəfər Cabbarlıda səssiz variantın da tamaşaçı terəfindən müsbət qarşılıqlanacağına böyük inam var idi. Tesadüfi deyil ki, nə üçün filmin səssiz variantını seçdiyi rejissor Q.Braginski ile səhəbtində belə izah etmişdi: "İnsanlar mən sevirlər, cümlə mən onları dilini bilirom, fikirlərini duya bilirom".

C.Cabbarlı "Almaz"ın çəkilişi ilə bağlı yaradıcı qrupu özü komplektləşdirilmişdi: operatorlar İvan Frolov, Əsgər İsmayılov, rəssam Viktor Aden, rejissor assistenti Əlisəttar Məlikov, bədii rəhbər Nikolay Şengelaya təsdiq olunmuşdular.

Hətta aktyorlar arasında sınaq çəkilishləri də aparıb, rolları bölüşdürümdü. Sehnə ustalarından ibarət gözəl aktyor ansamblı yaratmışdı. Xeyri Əmrizadəye Kərim, Əlisəttar Məlikova Barat, Ələkbər Hüseynzadəye Hacı Əhməd, İsmayıllı Hidayətzadəye Şərif, Panfilya Tanailidiləye Fatmanıse, Əli Qurbanova Aftil, Əzizə Memədovaya Telli, Mirzəağa Əliyevə Mirzə Səməndər, Ələsgər Ələkbərova Fuad, Əhməd Qəmərlinskaya kənd sovetinin sədri rollarını tapşırılmışdı. Almaz roluna bundan əvvəl "Sevil" filminde baş rolu oynamış İzzet Orucovanı, Yaxşı roluna ise öz qardaşı qızı Məlek xanımı təsdiq etmişdi. C.Cabbarlıın ölümündən sonra Məlek xanım bu roldan imtina etdiyinə görə Yaxşının obrazını aktrisa Hökümə Qurbanova yaratdı.

C.Cabbarlı çəkəcəyi naturanı belə müəyyən-leşdirmişdi. Yaradıcı qrupla birgə Şamaxı rayonunun Dədəgünəs kəndində gedib çəkiliş üçün yer de seçmişdi. Amansız ölüm də onun işini yarınlıq qoya bilmədi. Dostları, hemkarları, ardıcılıları onun kinematografiya sahəsindəki işini davam etdirdilər. "Almaz" bədii filmi sənətkarın vəfatının ildönümü münasibətlə ekranlara buraxıldı. Filmin operatorlarından Əsgər İsmayılov "Kommunist" qəzəzetində dərc etdiydi. Məqalədə: "Film hazırlanır. "Azərkino"nın işçiləri öz sevimli yoldaşları və dostları olan Əziz Cəfərin başlığı işi şərəfle yerinə yetirdilər".

Filmdə sosialist quruluşu təbliğ edilir, bu quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan əngeller, çətinliklər barədə bəhs olunur. Burada eyni zamanda kollektivləşmə dövründə Azərbaycan kəndlərində gedən sinfi mübarizədən, belə bir çətin vaxtda kəndə işlənməyə gelmiş genç müəllimə Almazın keşməkeşli həyat yolunda bəhs edilir.

... 1930-cu il. Sovet Azərbaycanının uzaq dağ kəndi. Dağlar arasında itib qalmış Saritorpaq kendinə işləmək üçün Almaz Əliyeva adlı müəllimə gelir. İl güñlərindən qənc müəlliminin gelişinə sevin, onuna elbir olan adamlar müəyyən olunur. Bunlar yoxsun Aftil və onun arvadı, komsomolçu Barat və kənd qızı Yaxşıdır. Kəndin ağsaq-qalı Hacı Əhməd müəlliməyə öz işi və "məsləhətləri" ilə həvəsle yardım edir.

Müəllime kəndin qadınlarına kömək etmək məqsədi ilə xalçaçılıq arteli təşkil etmək fikri düşür. Hacı Əhməd birincilər sırasında onun təşəbbüsünü alıqlaşdırır və bu işdə ona kömək edəcəyini söyləyir. Lakin ilk xanalar getirildikdən sonra birinci münəqşə baş verir. İlk anlardan Almaza ədavətə yanaşan məktəb müdürü Mirzə Səməndər xanaları məktəbin həyətinə yığmağı qədəğən edir.

Təcili surətdə bina lazımdır; bu zaman Hacı Əhməd boş qalmış məsciddən istifadə etmək fikrini Almasın "yadına salır". Həm de nəinki "yadına salır", hətta kənd sovetinin sədri yanında



Aydin Kazimzade,
əməkdar incəsənət xadimi

malik olduğu nüfuzundan istifadə edərək məsciddən istifadə üçün icazə almasına kömək edir. Lakin Almazın məscid binasının artel üçün tutmağa hazırlaşduğu vaxtda kənd qadınları və qocalarının həmin Hacı Əhməd və onun vəkili Fatmanıse tərəfindən öyrədilmiş bir hissəsi müqavimət göstərmək təşəbbüsündə olur.

Lakin bütün bu çətinliklər, hədə-qorxulara baxmayaraq, genç müəllimə haqq işi uğrunda vuruşduğunu yaxşı başa düşür, ona görə de meydandır qazır.

Almazın rolu ifaçı İzzet Orucova pyesdə olan sözlərdən mehrum olsa da, qəhrəmanın hiss və həyecanlarını jestlər vəsaitələ tamaşaçıya çatdırır.

Almaz kənddə hər hansı bir yeniliyi keçir-mək istəkən, köhnə fikrili adamlarla üz-üzə gəlir, amma nə iş görürsə özü kimi cavanlara arxa-lanır.

Məhz cavanların köməklə ilə bütün ziddiyətlər, çətinliklər aradan qalxanın və rahat nəfəs alandan sonra o, mübarizəni davam etdir-mək emzində olduğunu bildirir.

İrəlidə görülcə işlər çoxdur, o, "silah" elindən yere qoymaq fikrində deyil. Almaz öz həm-yəşiləri kimi gələcəyə nikbinliklə baxır.

İşlər mövzu, istərsə de qaldırılan problemlərin həlli baxımdan "Almaz" filmi öz dövrünə görə çox aktual idi. Film ekranlara buraxılandan sonra respublikamızın mədəni həyatında əla-mətdar hadisəye çevrildi.

Bezi mənbələrdə "Almaz" ilk səsli bədii film kimi təqdim olunub. Əslində isə "Almaz" Azərbaycan kinosunun sonunu sessiz filmidir. Bu film iki variantda çəkilib. Yəni birinci variant tam səssizdir. İkinci variantda isə yalnız musiqidən istifadə edilib. Filmlər musiqini bəstəkarlardan Ni-yazi və Zülfügar Hacıbeyov yazıb. Lakin aktyorlar danışmırlar. Aktyorların dialoqları yazılar va-sitesile verilir.

Kinoşunas N.Hacinskaya bu film haqqında yazıb: "Almaz" filmi azərbaycanlı qadın obrazının təcəssümündə kino tarixində yeni şəhifə idi. Almaz özü üçün deyil, başqalarından özü mübarizə aparırdı. Azərbaycan filmlərində qəhrəman qadın obrazının sonrakı inkişafı artıq başqa vəziyyətlərlə, başqa dövrlə bağlıdır".

Görkəmlı gürçü rejissoru Nikolay Şengelaya ssenariye və baş qəhrəman Almaza belə qiymət verib: "Men təsdiq edirəm ki, bu, dramaturq əsərlərindən biridir... Şübhəsiz bu əsərə quruluş verilməlidir. Çünkü bu, dolğun əsərdir. Əsərdə qəhrəman qadın figur qabardılıb. Mənə sovet kinematografiyasında qəhrəman qadın figurunun adı çəkə bilərsiniz?"

Bu sözlər gürçü rejissorunun Azərbaycanın böyük dramaturqu və rejissoru Cəfər Cabbarlı sənətinə verdiği layiqli qiymətdir.

Cəfər Cabbarlıın yaradıcılığı Azərbaycan kino sənətinin inkişafında böyük rol oynayıb, istedadlı kinodramaturqlar nəslinin yetişməsində öz müsbət təsirini göstərib.



bəti belə olmuşdu: "Sizin xahişinizi nəzərə alaraq, hesab edirik ki, səssiz variantda çəkdiyiniz "Almaz" filmini əsasən musiqi partiturası ilə və mümkin olaraq yerde səs-küdən istifadə etmək səsləndirmək mümkündür. Bu filmin səsləndirilme programında söz və dialoqdan istifadə etmək daxil deyil.

Filmi səsləndirməzdən əvvəl bir daha onun montajını diqqətlə